

## Eksperiment məlumatları əsasında eninə və uzununa dalğa sürətləri ilə səxurların deformasiya səciyyələri arasındaki əlaqənin öyrənilməsi (müzakirə təriqilə)

R.Ə. Mukimov,  
B.Z. Kazimov, t.e.n.  
Neft və Qaz İnstitutu  
e-mail: mukimov-rauf@mail.ru

**Açar sözər:** deformasiya, eninə və uzununa dalğa sürətləri, litologiya, səxur nümunəsi.

DOI:10.37474/0365-8554/2020-8-14-16

**Изучение взаимосвязи между деформационными характеристиками пород с поперечными и продольными скоростями волн на основе экспериментальных данных (в порядке обсуждения)**

Р.А. Мукимов, Б.З. Казимов, к.т.н.  
Институт нефти и газа

**Ключевые слова:** деформация, скорости поперечной и продольной волн, литология, образец породы.

Изучена связь между деформационными характеристиками пород (модуль Юнга, модульдвига, модуль объемной упругости, коэффициент Пуассона, коэффициент сжатия) с поперечными и продольными скоростями волн на основе системного анализа экспериментальных данных. Проведенный анализ позволил получить соответствующие теоретико-практические результаты. Было установлено, что по исследуемым областям разработки имеются породы с такой литологией, которые в определенной степени могут иметь коллекционные свойства, отмеченные в первичных геофизических исследованиях как зоны поглощения. Результаты анализа рекомендуется использовать для повышения эффективности проводимых исследовательских работ.

**Study interrelation between deformational characteristics of rocks with longitudinal and cross-sectional wave speed based on experimental data (in the order of discussion)**

R.A. Mukimov, B.Z. Kazimov, Cand. in Tech.Sc  
Institute of Oil and Gas

**Keywords:** deformation, cross-section and longitudinal wave rates, lithology, rock sample.

The paper is dedicated to the study of the interrelation between deformational characteristics of rocks (dynamic frame module, module of incompressibility, Poisson coefficient, compression ratio) with cross-sectional and longitudinal wave rates based on the systematic analysis of experimental data and carried out analysis enabled to obtain corresponding theoretical-practical outcomes. As a result of conducted analysis, it was defined that in studied exploration areas there are rocks with such lithology that to some extent may have reservoir properties marked in initial geological surveys as absorbing zone. Obtained analysis results are recommended to be used for efficiency increasing of carried out studies.

### Giriş

Her bir neft-qaz obyekti üzrə müvafiq geoloji-fiziki informasiyanın mövcudluğu obyektin potensial imkanları və istismar xüsusiyyətləri haqqında tam təsvərvür yaranmasının baxımından əhamiyyətli məsələlərdən hesab edilir. Bununla bağlı, obyektin ilkin və cari öyrənməsi zamanı, ilk növbədə, onun ayrı-ayrı sahalarında götürülmüş səxur nümunələri əsasında aparılmış eksperimental tədqiqatlarından alınan natiçaların obyekt haqqında müəyyən təsvərvürün yaradılması və onun işlənmə üsullarının müəyyən edilməsi məqsədilə komplekslaşdırılması lazım gəlir. Bu təhlillər əsasında alınan məlumatlar yataqların işlənmə layihələrinin törtübi və işlənilmə prosesindən analiz olunması zamanı yatağın tələb olunan geoloji-tehnoloji modelinin qurulmasına və dəqiqləşdirilməsində zəruri informasiya bazası olaraq qəbul edilirlər [1].

Bu tədqiqatların təhlili lay şəraitində uyğun olaraq müxtəlif litologiyalı səxur nümunələri üzrə çoxnöqtəli eksperimental tədqiqat natiçalarının sistemləşdirilməsinin zəruri olduğunu göstərir. Bu istiqamətdə tədqiqat natiçalarının kompleks araşdırılması isə ham tədqiq olunan obyekti öyrənmiş səviyyəsinin artmasına, həm də bu əsasda müxtəlif parametrlər arasında ayrı-ayrı geoloji şəraitə uyğun əlaqələrin müəyyənləşdirilməsi ilə bağlı elmi əsasların işlənilməsinə imkan vermiş olur.

Qeyd edilənlərlə əlaqədar, tədqiqatların və məlumatların təhlili yanaşması əsas götürülərək, tarafımızdan müvafiq istiqaməti tədqiqat işləri aparılmış və 1980-ci illərin sonlarında mülliiflər-

dən R.Ə. Mukimovun bilavasitə iştirakı ilə Gürçüstanın Geofiziki Trestinin Petrofiziki Araştırma Mərkəzinin xüsusi avadanlıqlarında Orta və Aşağı Kür neftli-qazlı sahalarına aidi olan Muradxanlı, Çəfərli, Zərdab, Kürsəngi yataqları üzrə müxtəlif litologiyaya malik forqlı ölçülü (32 mm və 100 mm) və istiqaməti (laya şaquli və paralel) silindirik səxurun nümunələri əsasında qura və döydürilmiş mühitə, normal və termobarik şəraita uyğun həcmi parametrlərin (məsələlik, sıxlıq), dalğa sürətlərinin (eninə və uzununa), deformasiya səciyyələrinin (Yung modulu, yerdayışma modulu, həcmi elastilik modulu, Puasson əmsali, sıxlama əmsali) və s. göstəricilərin müəyyənləşdirilməsi ilə bağlı aparılmış tədqiqatların natiçaları mütləqiyəsil təhlili olunmuşdur.

Eksperiment natiçalarının tamlıq və uyğunluq dərəcəsindən asılı olaraq, aşağıdakı məsələlər tədqiq edilmişdir:

- eninə və uzununa dalğa sürətləri ilə səxurların deformasiya səciyyələri arasındaki əlaqələrin öyrənilməsi;

- lay şəraitində açıq məsəməliyin müxtəlif təzyiqlərindən asılı olaraq dəyişmə xüsusiyyətlərinin öyrənilməsi;


- normal və lay şəraitində müxtəlif litoloji sınlıflar üçün eninə və uzununa dalğa sürətləri ilə səxurların həcmi sıxlığı və açıq məsəməlkələri arasında əlaqənin öyrənilməsi;

- böyük və kiçik ölçülü səxur nümunələri üzrə aparılmış tədqiqat natiçalarının təhlili əsasında bu natiçalarda məqyas effektivitətin təsirinin qiymətləndirilməsi v.s.


Həzirki məqala eninə və uzununa dalğa sürətləri ilə səxurların deformasiya səciyyələri arasında əlaqənin öyrənilməsi məsəlösünün tədqiqinqə və bu əsasda müvafiq nəzəri-təcəibili natiçaların əldə olunmasına həsr edilmişdir.

**Eksperiment natiçalarının sistemləşdirilməsi.** Muradxanlı və Kürsəngi sahaları üzrə səxur nümunələrindən eninə və uzununa dalğa sürətləri ilə səxurların deformasiya səciyyələri arasında əlaqələrin öyrənilməsinə imkan verən eksperiment məlumatları sistemləşdirilərək müvafiq asılılıklar qurulmuşdur (şəkil 1, 2).

Şəkil 1-də Muradxanlı sahisi üzrə normal şəraitda və laya paralel orijentasiyaya malik ayrı-ayrı dərinliklərdən götürülmüş müxtəlif litologiyalı səxur nümunəsinin deformasiya səciyyələrinin



Şəkil 1. Muradxanlı sahisi üzrə Yung modulu (E, 10<sup>4</sup> MPa), yerdayışma modulu (G, 10<sup>4</sup> MPa), həcmi elastilik modulu (K, 10<sup>4</sup> MPa), Puasson əmsali (U) və sıxlama əmsalının ( $\beta$ , 10<sup>-4</sup> MPa<sup>-1</sup>) döydürilmiş səxur nümunəsində (laya paralel istiqamət üzrə götürülmüş) eninə (a) və eninə (b) dalğa sürətlərindən asılı olaraq dəyişməsi



Şəkil 2. Kürsəngi sahəsi üzrə Yunq modulu ( $E, 10^4 \text{ MPa}$ ), yerdəyişmə modulu ( $G, 10^4 \text{ MPa}$ ), həcmi elastilik modulu ( $K, 10^4 \text{ MPa}$ ), Puasson əmsali ( $U$ ) və sixılma əmsalının ( $\beta, 10^{-4} \text{ MPa}^{-1}$ ) normal şəraitdə layə şaquli və parallel istiqamət-də səxur nümunəsindən dəyişməsi

İstiqamət	Dalğa sürətləri, $10^3 \text{ m/s}$		
	Quru		Döydürülmiş
	$V_p$	$V_s$	$V$
Layə şaquli	2.9	4.43	3.57
Layə paralel	2.33	4.14	3.15

(Yunq modulu, yerdəyişmə modulu, həcmi elastilik modulu, Puasson əmsali, sixılma əmsali) uzununa və eninə dalğa süratindən asılı olaraq dəyişməsi, şəkil 2 və cədvəldə isə müvafiq olaraq Kürsəngi sahəsi üzrə normal şəraitdə, layə şaquli və parallel oriyentasiyaya malik ceyni dərinlik-dən götürülmüş, ceyni litologiyali səxur nümunəsində həmin sahilyolların dəyişməsini öks etdirən histogram, quru və döydürülmiş şəraitdə uzununa

və eninə dalğa sürətlərinin qiymətləri verilmişdir.

### Sistemləşdirilmiş eksperiment məlumatları-nın təhlil nəticələri.

Eksperiment nəticələrinin təhlili aşağıdakı ümumi nəticələri qeyd etməyə imkan vermişdir:

– Puasson və sixılma əmsalları eninə və uzununa dalğa süratlarının bütün dəyişmə intervalında Yunq, yerdəyişmə və həcmi elastilik modullarına nisbətən daha kiçik intervalda dəyişir. Bu da tadqiq edilən litoloji siniflərə məxsus olan səxurların əsasən qeyri-elastik deformasiyası təbiətinə malik olması ilə əlaqədar dalğa enerjisinin bu mühitlərdə daha çox dissipasiyaya məruz qalması ilə bağlı ola bilər. Bu hal onu göstərir ki, baxılan sahələrdə elə litologiyalı səxurlar var ki, onlar ilkin geofiziki tadqiqatlarda ulduzlu zonaları kimi qeyd olunmaqla müəyyən dərəcədə kollektor xüsusiyyəti daşıya bilər;

– Yunq, yerdəyişmə və həcmi elastilik modullarının layə şaquli vəziyyətdə götürülmüş səxur nümunəsinin göstəriciləri layə paralel vəziyyətdə götürülmüş nümunədən nisbətən yüksək, Puasson və sixılma əmsallarında isə layə şaquli götürülmüş nümunənin göstəriciləri layə paralel nümunədən nisbətən aşağı göstəricilərə malikdir;

– layə şaquli istiqamətdə götürülmüş səxur nümunəsində eninə və uzununa dalğa sürətləri layə paralel nümunədən alınan müvafiq sürətlərə nisbətən həm quru, həm də döydürülmiş nümunə hələndə yüksək olur.

### Ədabiyat siyahısı

- Zimina S.V., Pulkina N.E. Geologicheskie osnovy razrabotki neftyanых i gazovykh mestorozhdenii. – Tomsk: Izd. TPU, 2011, 203 s.
- Abasov M.T., Imanov A.A., Dzhatalov G.I. Mnogofaktornaya otsenka deformatsionnykh protsessov v kollektorakh po rezul'tatam eksperimental'nykh issledovanii kerna // Trudy instituta geologii, 2005, № 32, s. 45-52.
- Imanov A.A., Gorshkova E.V. Issledovanie izmenenii fil'tratsionno-yelektricheskikh svoistv terriгennnykh porod-kollektorov v processse razrabotki mestorozhdenii uglevodorodov. Materialy Mezhdunarodnoy nauchno-prakticheskoy konferentsii "Innovatsionnoe razvitiye neftegazovogo kompleksa Kazakhstana", g. Aktau, 2013, 25-26 aprelya, s. 84-90.
- Kashnikov O.Yu. Issledovanie i uchet deformatsionnykh protsessov pri razrabotke zaledzey nefti v terriгennnykh kollektorakh: dis. na soisk. uchen. step. kand. tekhn. nauk, Tyumen, 2008, 153 s.

### References

- Zimina S.V., Pulkina N.E. Geologicheskie osnovy razrabotki neftyanых i gazovykh mestorozhdenii. – Tomsk: Izd. TPU, 2011, 203 s.
- Abasov M.T., Imanov A.A., Dzhatalov G.I. Mnogofaktornaya otsenka deformatsionnykh protsessov v kollektorakh po rezul'tatam eksperimental'nykh issledovanii kerna // Trudy instituta geologii, 2005, № 32, s. 45-52.
- Imanov A.A., Gorshkova E.V. Issledovanie izmenenii fil'tratsionno-yelektricheskikh svoistv terriгennnykh porod-kollektorov v processse razrabotki mestorozhdenii uglevodorodov. Materialy Mezhdunarodnoy nauchno-prakticheskoy konferentsii "Innovatsionnoe razvitiye neftegazovogo kompleksa Kazakhstana", g. Aktau, 2013, 25-26 aprelya, s. 84-90.
- Kashnikov O.Yu. Issledovanie i uchet deformatsionnykh protsessov pri razrabotke zaledzey nefti v terriгennnykh kollektorakh: dis. na soisk. uchen. step. kand. tekhn. nauk, Tyumen, 2008, 153 s.